



# KAMANÇANIN YARANMASI MİLLİ MUĞAM İFAÇILIQ SƏNƏTİNDƏ ONUN ƏHƏMİYYƏTLİYİ VƏ İNKİŞAFINA DAİR BƏZİ MƏSƏLƏLƏR

Ardı. Əvvəli №№ 31,32.

**KAMANÇANIN MUĞAMATIN İNKİŞAF  
PROSESİNDE XIV ƏSRDƏN  
BAŞLAYARAQ ƏRUZ VƏZNİ İLƏ  
YAŞILAN ŞƏRLƏRƏ ƏSASLANAN  
AZƏRBAYCAN MUĞAMININ  
YARANMASI**

Əbdülqadir Marağayı ırsının əlyazmaların ilk arasındırıcı, muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin mülliifi Süryəyyə Ağayeva - 2015-ci ilin dekabrında «Mədəniyyət qəzeti»ndə dərc olunmuş «XIV əsər qədər «muğam» sözü musiqi elmində istifadə edilməyib» adlı S. Soltanlıya verdiyi müsahibəsində qeyd etmişdir ki: «Muğamlar başlı kitab və məqalə yazarları bazi faktları qarşıtlırlar. Muğam sənətinin təşəkkülü qadın dövrləndən başlayıb, XIII əsrdən yüksək nöqtəsinə doğru sürətlə inkişaf edib. Di gəl ki, bu tərzde bəstələnlər əsərlər «muğam» sözü ilə adlandırmırdı. S.Urməvi ilk musiqi almıdır ki, müğamları sınıflandırıb, onların adını verib, amma heç bir yerde «muğam» sözünü işlətməyib. Fəribi (X esr), Ibn Sina (XI esr) da bu sözü işlətmeyiblər. S.Urməvi 12 pərdə və ya dövr, 6 avaz haqqında yazıb.

Bəzi araşdırıcılar yazırlar ki, muğam sənəti şumer vaxtından olub. O zaman peşəkar bir musiqinin, yeni muğam janrinin təşəkkülü olub.

Muğam bir neçə hissədən yaranan musiqi əsəridir. VI - VII əsrlərdə Barbad Ibn Sūrey və başqa musiqiçilər 7 bölmədən ibarət əsərlər bəstələyiblər. XI əsrdə «Qabusnamə»da bir neçə muğamın adı çəkilir. N.Gəncəvədə da bir neçə muğam adına rast gelir. O, qadın müğamları - kahinlərin teranaları haqqında məlumat versə də, əsərlərində «muğam» sözünü işlətməyib. XIV əsər qədər «muğam» sözü musiqi elmi əsərlərdə istifadə edilməyib. Halbuki o vaxt artıq bu jan təşəkkül təpəmişdi, ancaq yüksək nöqtəsinə çatmamışdı və başqa adlarla tanınırdı.

İlk dəfə bu söza musiqi termini kimi Qüt-bəddin Şirazının 1306-cı ilde yazdığı ensiklopediyada rast gelir. Şirazi musiqiçi olmasa da, o dövrün qaydmasına görə əsərində musiqi nəzəriyyəsinə aid bir bölmə var. O, «Dürret el-tac li ǵurrət ad-Dibac» («Dibaca en yaxşı tac incisi») adlı fəlsəfi əsərində «muğamat» sözünü işlədir, ancad açıqlamasını vermır. İlk dəfə «muğam» sözüne, geniş izahatı, muğam və səbələrinin adalarına, eləcə də onların səslerinin xüsusi işarələrlə qeyd olunmasına Ə.Marağının əsərlərində rast gelirik» (Süryəyyə Ağayeva. XIV əsər qədər «muğam» sözü musiqi elmində istifadə edilməyib. «Mədəniyyət» qəzeti, 2015, dekabr).

Göründüyü kimi, muğamın ta qədimdən yaranmasına baxmayaq, muğam və səbələrinin təsnifləşdirilməsi, onların müvafiq adalarının etraflı açıqlaması və geniş şərh veriləmisi, bir-biri ilə qarşılıqlı əlaqələndirilməsi, muğam və səbələrdə səslerinin xüsusi işarələrlə göstərilməsi, həmçinin musiqi ələtlərinin təhlili, təkniləşdirilməsi və ixtiyarına dair əmlərin dərc olunması məhz Yaxın və Orta əsərdə müsəlman mədəniyyətinin inkişafını temin edən turkman və türk-monqol əsillilər Azərbaycan, Anadolu və İraqda türklərinin qurdugu möhtəşəm dövlətlərin siyasi arenaya çıxmazı ilə bağlı olmuşdur.

Bəxtiyar Tuncay «Muğamın Vətarani hərədir?» məqaləsində Türk-İslam imperatorluqlarının hakimi olduğu dövr və ərazilərdə muğam sənətinin inkişaf mərhələlərini araşdıraraq mədəniyyətlərin qovuşması və sintezi əsasında regional müğamların yaranmasını qeyd edir: «Ayni-ayrı regionlarda və müxtəlif dövrlərdə formalanmış regional muğam məktəb və cərəyanlarının təsnifatı zamanı müxtəlif əreb (Əməvərlər və Abbasilər) və türk (Qaraxanlılar, Qəznəvilər, Səlcuqlular, Məmlükələr, Moğollar və s.) sülalələrinin adalarından istifadə edilmiş özünü bir də o cəhdən doğruldur ki, elitar bir sənət növü kimi inkişaf edən muğam sənəti daha çox sahayarda, adı çəkilən ayri-ayrı sülalələrə məxsus hökmətlərin həmisiyətində formalanmış və inkişaf etmişdir. Gələcəkdə regional müğamların, eləcə də, tarixi və coğrafi muğam məktəblərini cərəyanlarını araşdırmaqla maşşul olacaq tədqiqatçılara da eyni

terminolojiyadan istifadə etməyi məsləhet görədik. Çünkü belə etməklə biz muğamın inkişafında türklerin və türk sülalərinin oynadıqları misilsiz rolu da qabartmış olarıq» (Bəxtiyar Tuncay. «Muğamın vətarani hərədir?». Olaylar, 2009, 7 aprel).

Həmin dövlətlər tərəfindən mədəni ırsının formalasdırılması üzrə məqsədi və ardıcıl siyasetin aparılması, onların bir çox şəhərlərinin müsəlman mədəniyyətinin mərkəzlərinə çevrilmesi müsəlman musiqisinin nəzəriyyə və praktiki məsələlərinin banisləri hesab olunan Əbu Nasr Əl Fərəbinin, Səfiaddin Urmiyin və Əbdülqadir Marağı kimi körfeylərin dünəyə tanınmasına sərəit yaratmışdır. Bu səbəbdən, xüsusən Azərbaycanda göstərlən böyük şəxslərin fəaliyyəti nəticəsində yaranmış məktəb həmin regionda muğam sənətinin sistemli şəkildə tam barəqrar olduğunu məhz buradan sözügedən sənətin Yaxın və Orta əsərdə qubernatorluqlara bölünən Şimali Azərbaycan güclü mədəni canlanma müşahidə olundur.


Başqa sözə, Yaxın və Orta əsərdə XIV əsrdən axınlarda baş vermiş içtimai, iqtiadi və siyasi hadisələr «musiqi binasının sülənləri» hesab olunan 12 klassik muğamın adalarının dayışması, habelə onların özlərinin kökləndiyi döyüşlərindən sonra əsərlərinin sənətinin sütunları» göstərilən məkanda yaşayan xalqların mə-

lardan, Qarabağda və Gəncədə isə — Qacarlardan və Cavanşirlərdən ibarət olan bütün Azərbaycan Xanlıqları Rusiya İmperiyası tərəfindən ilhaq edilmişdir.

Bu əzəli Azərbaycan Türkleri torpaqlarının İmperiyənin tərkibinə qatılmasına baxmayaq, həmin ərazilərdə formalasdırılmış içtimai və iqtiadi mühit artıq başqa müstəvildə yenidən qurulmaqla və ideoloji cərəyanlar məruz qalmış umumi Qafragz evininin içtimai, iqtiadi və siyasi həyatının inkişafında öz nüfuzunu saxlamış və əhəməyyətini itirməmişdir. Belə ki, XIX əsrdə ikinci yarısından başlayaraq qubernatorluqlara bölünən Şimali Azərbaycan güclü mədəni canlanma müşahidə olundur.

Söyüdən canlanmanın müsbət təsirini ilk növbədə Azərbaycanın mədəni dəyərlərinin daşıyıcılarından biri kimi sayılan keçmiş Qarabağ Xanlığının paytaxtı Şuşa şəhərində, onun mədəniyyət və elmin inkişafına təkan verən və dövrə vəzənli təkənindən başlangıç etmişdir.

«Mir Möhsün Nəvvabın məşhur musiqi



dəni ırsının formalasdırılmış xüsusiyyətlərinə uyğun olaraq yenidən qurulması ilə nəticələnmişdir.

Türk xalqlarının musiqisinə, o cümlədən əşyə musiqisine böyük diqqət göstərən Əbdülqədir Marağı öz əsərlərdən türk musiqisində dəha çox işlənən lədərlər müvəyyənləşdirmək qeyd etmişdir ki, «...muğamın (pərədən) səsleri səslenmənin mötədiliyi və inçaliyi prinsipine əsasən düzülmüşdür. Onların sayı səkkizə, yaxud doqquza çatır».... «Türkler Üşşaq, Nəva, Busalik müğamlarına üstünlük verirlər, ancaq qalan müğamlar da onların yaradılıcına daxildirlər.» (Süryəyyə Ağayeva. «Abdülqadir Maraqi». Baku, izd. «Əzizli», 1983 q. str. 46).

Bələliklə də, müstəqil muğam və onun səbələrinin eyni adları ayrı-ayrı xalqların müğam ifaçılıq ənənələrini eks etdirməkərti artıq başqa mənəndə və tərzdə ifa edilirdi.

Azərbaycana galdığıda isə, mədəni ırsının inkişaf prosesində XIV əsrənən başlayaraq əruz vəzni ilə yazılın şərlərə əsaslanan və göstərilən «musiqi binasının sütunları»nda qurulan Azərbaycan muğamının yaranması, yayılması və inkişafı XIX əsrdə ikinci yarısı — XX əsrdən əvvəllərində Azərbaycan adəbiyyatının, Qarabağ ədəbi mühitinin inkişafında müstəsna rol oynayan şəxsiyyətlərdən biri dövrünün ensiklopediili biliyi malik alım, şair, rəssam, xəttat, görkəmlili musiqiçi və musiqi nəzəriyyəcisi Mir Möhsün Hacı Seyid Əhməd oğlu Nəvvab Ağamirzədə (1833-1916) tərəfindən davam etdirilmişdir.

Mir Möhsün Nəvvabın yaradıcılıq dövrü ikinci Rus-Qacar mührəbəsindən sonra müshəhidə olunur.

Bələ ki, həmin mührəbənin nəticəsində «Rusiya ilə Qacar Dövləti arasında Türkmençay kəndində 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmençay muqaviləsinə əsasən Araz çayından şimalda yerləşən, əhalinin böyük bir hissəsi müxtəlif türk əsillili tayfa-

traktati «Vüzuhül-ərqam» ilk dəfə 1913-cü ilde Bakıda nəşr olunmuşdur. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı müğamların, bəzi dəstgahların məşəyi və onların adlarının kökü haqqında məsəllələri araşdırır, müğamların şeir metnələri ilə əlaqəliliyi, ifaçı ilə diniyyicinin qarşılıqlı münasibətləri, akustika baxımdan onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Cahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətdindən asılı olur. Alım həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahni və muğamının adını çəkib. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nisapur, Zabul, Bağdadı, Şirvanı, Qacarı, Şat Xətai və başqa müğamların adlarını onların yanınmasına rol oynamış şəxslərlər və yer adları ilə əlaqələndirir. «Rast» muğamını bəhar mehi, «Rəhəvi»ni yığış damaları, «Cahargahı» ilidirin çaxışı, «Dügahı» fontan vərən bulğalarla, «Humayun» quşlarının üçüsü, «Nəva»nın bədbəxt sevgililərin ah-nalası, «Mahur»un suların sırlılışı, «Şahnaz»ın bülbüllerin cəh-cəhi, «Üşşaqı» quşlarının havada süzümsesi, «Üzzalı» meteoritlərin hərəkəti ilə əlaqələndirir». [25, sah.8]

«Lad sistemi Urməvi və Marağının dövründə 12 əsas və 6 qeyri-əsas (əlavə) laddan ibarət olan «bütün bu sistem Ü.Hacıbəyli tərəfindən təkmilləşdirilərək 7 əsas və 3 əlavə lad şəklində salınmışdır» (Jala Qulamova, sənətşünaslıq namizədi: «Orta əsirlərdə Azərbaycan musiqisinin mədəni-tarixi mərhələləri (IX-XIV əsrlər)». Konservatoriya № 2, mart - aprel 2009).

Yuxarıda göstərilən dövrən başlayaraq, eruz vəzni ilə yazılın şərlərə əsaslanan

Azərbaycan muğamının yaranması və yayılması nəticəsində bir sıra çalğı əletləri kimi, takamül və inkişaf mərhələlərini keçən, xor-dofonlu qrupun yayla səsənləndirilən telli əletlər sırasına öz yerini tapan kamancada təkmilləşərək müyyən dəyişikliklərə məruz qalmışdır.

Sənətçünaslıq namizədi, professor Malik Quliyev «Səzəndə sənətinin instrumental təşəkkülü, inkişafı və spesifikasi» adlı məqaləsində Əhməd Bakıxanovun «Ömrün sari simi məqaləsinə istinad edərək, kamancanın təkmilləşdirilməsi barədə məlumatı təqdim edir. «Kamanca əvvələc birsimi, XVI əsrdə işçiliyi olmuşdur. Hazırkı dörd simi məsələ olan kamancanın böyük ifaçılıq imkanları vərdir. Onun hazırlanma və ürəyətən sədaları həmisi diniyicilərin marağına səbəb olur» (Malik Quliyev sənətçünaslıq namizədi, professor. «Səzəndə sənətinin instrumental təşəkkülü, inkişafı və spesifikasi», Konservatoriya № 1, yanvar — fevral 2009).

P.Vostrikovun «Azərbaycan tatarlarının musiqisi və mahnıları» məqaləsinin «Musiqi əlatları» fəsildə Azərbaycanlıların milli musiqi əlatlarının aid olunan tar, kamanca, saz, zurna, balaban, qaval, nağara və qoşanagara, onların rəsmələri ilə bərabər qısa təsvir olunur (П. Востриков. «Музыка и песни у азербайджанских татаръ». СМОМПК, (Сборник материалов для описания местностей и племени Кавказа) Тифлис, 1912, стр. 1-8).

Məqalədə xüsusən Şuşa və Yelizavetpol quberniyası aşıqları arasında geniş yayılmış çanağın zahirin görünüşü tam qarız formasiyona oxşar, tarın çanğından daha qabarlı olan üç simi kamanca, onun xos və incə səsi, lakin hər hansı digər musiqi əlatindən daha çox skripkinan səsində bənzəməsi haqqında məlumat verilir.

İsveç səfirliliyinin nümayəndəsi kimi Azərbaycana — 1683-cü il dekabrın 19-da Şərnəxiya, 1684-cü il yanvarın 6-9-da isə Bakıya gəlmiş alman tabiatşunası, həkim və səyyah Engelbert Kempfer (1651-1716) kitab şəklinde nəşr edilmiş yol qeydlərinin «XVII əsrdə Şərqi musiqi mədəniyyəti» fesildə özündən əvvəlki səyyahlardan fərqli olaraq 23 musiqi əlatının rəsmiini təqdim etmişdir.

«Simli-kamanlı əlatlər qrupunda (E.Kempfer gərə skripka) gözəl tembrinə görə üstünlik kamancaya (№18) verilir. Onun at quruyğundan düzülmüş, kamancıla səsənləndirilən üç, beşən isə dörd simi olur. Əletin aşağı hissəsi incə bezədilmiş bir qarış yanım uzunluğunda demir ucluqla yerədirindir. Kamancanın girdə gövdəsinin diametri bir qarış iddi və ona üstüne «körpük» (yenilərəq) qoylan qapılarla qəşəng naxışlar vurulurdu» (Abdüllayeva S. «Azərbaycan xalq çalğı əlatları». Bakı, Adiloğlu 2002. sah. 50-51).

Çalğı əletlərinin müzeylerdə saxlanılan nümunələr tədqiqat işlərinin aparılması üçün ən dəqiq mənbə sayılınca qura vərəqə formasiyada oxşar, tarın çanğından daha qabarlı olan üç simi kamancanı, əldə edilmişdir. Məsələn, ilk dəfə Azərbaycan dramaturgiyasının banisi, alım və filosof Mirzə Fətəli Axundzadəyə məxsus tar, saz, tütək, balaban və qavalı, bəstəkar Zülfüqar Hacıbəyova aid çanğı altı tərəfdən yastı olan kamancanı, Məsələ Süleyman Mansurov, Nəriman Nərimanov, Mikayı Müşfiq, Qurban Pirimov və Mirzə Mansur Mansurova məxsus tarları, Molla Cümə, Hüseyn Bozalqanlı, Əsəd Rzayev, Mirzə Bayramov, İslami Yusifov, Teymur Hüseynov və Səməd Vurğunun sazları, Cəlil Məmməquluzadənin kamancasını, Həsər Hüseynovun neyini, Xan Şuçinskının qavalını, müxtəlif formalı düməbkələri, qoşanagaları, sıradan çıxan çaqanaq və kəman əletlərini təsvir edir. Muzey kolleksiyalarına əsasən vaxtılı Azərbaycanda 3, 4 və hətta 5 simli kamancaların istifadə edilməsini nəzəre tutur. (Rəsəd Rohmanov «Çalğı əletləri ilə bağlı yaradıcılıq ömrü». (Sədət Abdullayevanın xatirəsinə). səh. 31. Bakı. Nurlar, 2018).

Elxan CƏFƏROV.

Aradı var.

Şəkildə: Seyid Şuşinski ansamblı.